

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Zaur Məmmədov

“ ” 2024-cü il

Fənn sillabusu

İxtisas: 050701 –Aqronomluq

Fakültə: Aqrar və mühəndislik

Kafedra: Riyaziyyat və informatika

I. Fənn haqqında məlumat:

Fənnin adı: İnformatika (Təhsil Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.04.2005-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş, 050701 – “Aqronomluq” ixtisasının 2020-ci il Dövlət Standartına əsasən hazırlanmışdır)

Kodu: İPF-B05

Tədris ili: I (2024-2025). Semestr II

Tədris yükü cəmi: cəmi: 30 Auditoriya yükü-10 saat:(mühazirə 5 saat, laboratoriya məşğələsi-5 saat)

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 3 kredit

Saat:

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: b/m. Fərzəliyeva Ülkər Mirsamid qızı

Kafedranın ünvani: Lənkəran ş., LDU-nun 3 sayılı korpusu, 3-cü mərtəbə otaq № 301.

Məsləhət günləri və saatı: V gün 12:00

E-mail ünvani: ulker_salayeva@mail.ru

III. Təsviyə olunan dərsliklər və dərs vəsaitləri:

1. V.B.Müslümov, Ə.Ə.Əliyev, S.B.Həbibullayev, Y.B.Sərdarov: İnformatika. Bakı-2015, TQDK.
2. S.B.Həbibullayev, T.İ.Ibrahimzadə: İnformatika. Bakı, 2009 (LDU Elmi Kitabxanasında).
3. Y.Abbasov və başqaları: İnformatika və kompüterləşmənin əsasları, Bakı-2006, MSV.
4. Z.T. Məhərrəmov: Alqoritm və onun təsvir üsulları. Metodik göstərişlər. Bakı, 2006.
5. S.Q.Kərimov: İformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən orta məktəbdə tədris olunan informatikanı bilmək vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri və məqsədi:

Bu gün informasiya cəmiyyətinə kecid şəraitində Azərbaycan təhsil sisteminin qarşısında duran ən əsas vəzifələrdən biri kimi innovasiya texnologiyalarını dərindən bilən, onları öz işinə tətbiq etməyi bacaran və yeni iqtisadi münasibətlər şəraitində əmək bazarının tələblərini ödəyə biləcək mü-rəkkəb iqtisadi münasibətlər şəraitində rəqabətə davamlı kadrların – şəxsiyyətlərin yetişdirilməsidir. Hesablama texnikasının sürətli inkişafı və geniş yayılması yeni elm sahəsinin - informatikanın meydana gəlməsi üçün zəmin yaratmışdır. Hazırda bütün dünyada ən dinamik inkişaf edən qabaqcıl texnologiyalardan biri informasiya texnologiyasıdır. Sürətlə inkişaf edən informasiya texnologiyası mütəxəssisdən böyük çəviklik və daim bu texnologiyaya uyğunlaşmağa hazır olmaq tələb edir.

İnformatika informasiyanın çevriləməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir. Bu biliklər informasiyanın yiğilması, emalı, ötürülməsi və istifadəsinə hesablama texnikasının tətbiqi ilə əlaqələndirir.

Informatika fənninin tədrisində məqsəd müxtəlif təbiətli sistemlərdə informasiya proseslərinin rolunu müəyyənləşdirmək üçün baza biliklərinin formalasdırılmasına nail olmaqdan ibarətdir.

Kursun tədrisində məqsəd informasiyalışmış cəmiyyətdə praktik həyatı fəaliyyətə hazırlıq, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalasdırmaq, kompüter savadlılığının artırılmasıdır.

Bu zaman kompüterlərin tətbiqi ilə bu və ya digər elm sahələrinin öyrənilməsi, tədqiqatların aparılmasının sürətləndirilməsi və səmərəliliyin artırılması xüsusi önəm kəsb edir.

Fənnin məqsədi tələbələrə tədris olunan mövzular üzrə və onların praktiki misal və məsələlərin həllinə tətbiqi üzrə mükəmməl bilik, bacarıq və vərdişlər aşılıqla yanaşı, həm də tələbələrdə düşüncə qabiliyyətinin inkişafına, real həyatda riyazi obyektləri və proseslərə uyğun modellərin qurulmasında, praktiki məsələlərin həllində onlardan istifadə etmək bacarığının yaradılmasına nail olmaqdır.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahanaya buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar, həm laboratoriya varsa, onda 10 bal seminarla, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfiə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafı	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülmək.

X. Təqvim mövzu planı: Mühazirə 5 saat, labaratoriya məşğəlesi 5 saat. Cəmi: 10 saat

№	Keçirilən mühazirə mövzularının məzmunu	Saat	Tarix
---	---	------	-------

	İnformatika elmi, onun tərkib hissələri və predmeti. Fərdi kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri	2	
1	<p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İnformatika elmi, onun tərkib hissələri və predmeti. 2. İnformasiya anlayışı, İnformasiya prosesləri. İnformasiyanın ölçü vahidləri 3. Hesablama texnikasının inkişaf mərhələləri, 4. EHM-lərin nəsilləri 5. Müasir EHM-lərin təsnifikasi, 6. Fərdi kompüterlərin arxitekturası. Əsas və əlavə qurğuları. <p>Mənbə:[1,3]</p>		
2	<p>Fərdi kompüterlərin program təminatı sistemi. Microsoft Office program paketi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Sistem program təminatı. 2. Tətbiqi program təminatı. 3. Fərdi kompüterlərin program təminatı sistemi. 4. MS Office program paketinin komponentləri, 5. MS Word mətn redaktorunun əsas anlayışları. 6. MS Excel cədvəl prosessoru və onun elementləri 7. MS Excel cədvəl prosessorunda sadə cədvəl və hesabatların hazırlanması, funksiyalardan istifadə <p>Mənbə:[1,3]</p>	2	
3	<p>Kompüter şəbəkələri. Internet şəbəkəsi və onun xidmətləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Kompüter şəbəkələri 2. Şəbəkənin ümumi anlayışları, 3. Lokal şəbəkələr 4. Qlobal şəbəkələr 5. Şəbəkə topologiyaları 6. Internet şəbəkəsi. 7. Internet xidmətləri <p>Mənbə:[1,3]</p>	1	

Laboratoriya məşğələləri -5 saat

No		Saat	Tarix
1	İnformasiya proseslərinin kompüterdə tətbiqi. Müasir kompüterlərin giriş-çıxış qurğularından istifadə qaydaları	2	
2	MS Word mətn redaktorunda sənədin yaradılması və çapı, cədvəllərlə işin təşkili. MS Excel cədvəl prosessorunda sadə cədvəl və hesabatların hazırlanması, funksiyalardan istifadə	2	
3	Internet şəbəkəsi və xidmətlərinən istifadə	1	

XI. Fənn üzrə tələblər:

“İnformatika” fənnini öyrənməklə qazandığı biliklər əsasında iqtisadi və texniki məsələlərin həllində müstəqil təhlil aparmaq, analiz və sintez qabiliyyətlərə, tətbiqi programlardan istifadə kimi bacarıq və vərdişlərə yiyələnməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

- İnformasiya və fayl anlayışları ilə tanışlıq,
- İnformasiyanın təsvir olunması, informasiya proseslərinin öyrənilməsi
- Kompüterlərdə say sistemləri, mövqeli və mövqesiz say sistemləri, bir say sistemindən digərinə keçid qaydalarının öyrənilməsi
- Sistem və tətbiqi program paketləri ilə tanışlıq, kompüterlə ilkin iş bacarıqlarının öyrənilməsi

Alqoritm anlayışı, alqoritmlərin xassələri, alqoritmlərin təsvir üsulları, alqoritmlərin tiplərinin öyrənilməsi

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

1. İnformatika elmi, onun tərkib hissələri və predmeti.
2. İformasiya anlayışı, İformasiya prosesləri. İformasiyanın ölçü vahidləri
3. Hesablaması texnikasının inkişaf mərhələləri,
4. EHM-lərin nəsilləri
5. Müasir EHM-lərin təsnifatı,
6. Fərdi kompüterlərin arxitekturası. Əsas və əlavə qurğuları.
7. Sistem program təminatı.
8. Tətbiqi program təminatı.
9. MS Word mətn redaktorunun əsas anlayışları.
10. MS Excel cədvəl prosessoru və onun elementləri

XV. İmtahan sualları:

1. İnformatika elmi, onun tərkib hissələri və predmeti.
2. İformasiya anlayışı, İformasiya prosesləri. İformasiyanın ölçü vahidləri
3. Hesablaması texnikasının inkişaf mərhələləri,
4. EHM-lərin nəsilləri
5. Müasir EHM-lərin təsnifatı,
6. Fərdi kompüterlərin arxitekturası. Əsas və əlavə qurğuları.
7. Sistem program təminatı.
8. Tətbiqi program təminatı.
9. Fərdi kompüterlərin program təminatı sistemi.
10. MS Office program paketinin komponentləri,
11. MS Word mətn redaktorunun əsas anlayışları.
12. MS Excel cədvəl prosessoru və onun elementləri
13. MS Excel cədvəl prosessorunda sadə cədvəl və hesabatların hazırlanması, funksiyalardan istifadə
14. Kompüter şəbəkələri
15. Şəbəkənin ümumi anlayışları,
16. Lokal şəbəkələr
17. Qlobal şəbəkələr
18. Şəbəkə topologiyaları
19. Internet şəbəkəsi.
20. Internet xidmətləri

“İnformatika” fənninin sillabusu 050701-“Aqronomluq” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Syllabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir
(24.12.2024-cü il, protokol №5).

Fənn müəllimi:

b/m. Ü.M.Fərzəliyeva

Kafedra müdürü:

dos.N.C.Paşayev